

10 iyun / 2021

Zamanla kitabın hörmatından dolayı insanlar bir-birlərinə də hörmat ediblər. Masolən, çoxlu kitab oxuyan birisini necə deyərlər, barmaqla göstəriblər. Bir neçə insanın bir yerdə cəm olduğu vaxtlarda gözlərini homin bər kətəkənənən aşınca dikişlər ki, nəsə bir şey öyrənmişlər.

Cavanların bir-birinə kitab bağışlaşdırıqları məqsəmlər da olub. Daha doğquq, bayramda Finlandiya hədiyyə qismində xoşlaşdırıq bir sairin və ya yaşının kitabını öz cibinin pulsunu ilə alıraq, sevdiyi şəxso bağışlayırdı. Hələ kitabın ilə sehfisindən kəg qalan yerlərində öz qeydlərinə də ekrədi ki, filankəsən filansədən yadigarlır ve ya doğum günü münasibəti ilə hədiyyədir...

Qoriba sessləndə, bələ oyymalar olub. Yeni kitabı alıb hörmetlə başqasına bağışlayan şəxs üçün kitab doğrudan da zirvə idi. Çünkü kitab yazmaq heç də hər kəsin işi deyildi...

Ümumiyyətə isə kitab yazmaq bacarığının yüksək anlamlıdan savayı, xırda cıngılları də vardi. Nəsə cizməqara edən və "adəminim" hesabına redaktor postunda otura bilən bozıləri "yazıcı-publisist", "şair-publisist" kimi imzasının höründürən bir titul da "yapışdırıcı". Amma təessüf ki, belələri ne şair kimi şair idi, no de publisist kimi publisist. Sadəcə, özünүü camiyyətə sırnameyi bacarır ve deydiyi səz də mütorroqqi fikir kimi öne çıxanlırdı.

Müəyyən müddətdən son-

Status tabloları

ra "kitab oxuyan yoxdur" kimi giley-güzarlar gazip-dolalaşmaga başladı. Bu, həmin "publisist" etiketli yazarların işinə yarayır. Çünkü məhz onlar "oxumağa kitab yoxdur" deyimi ilə razılaşmanın yanlarında idilər. Hər bir vəchla öz yaxşıqlarını camiyata sırimaqda maraqlı idilər ki, necə deyərlər, dəbdən düşənəsinər.

(Esse)

Daha bir müddət keçdi və oxumağı da, yazmağı da "kodunu özündə birtəqdirən" internet heç iki "zümrənin" canını müzikəri obyekti olmaqdan xilas etdi. Aşqала hər kəsi necə deyərlər, oxumaq və yazmaq özəbindən qurtuldu. Oxuyanlar üçün yalan-gerçəklük qarşıçı bol informasiya menyusunu onun illerdən beri "ac qalmış" beyninə, ruhuna təklif etdi (Sözsüzki, medənən as olduğu zamanda hər hansı bir dadlı xörək axtarırmısan.). Yazıcıının tödqiqləri, müşahidələri, toxeyyılık hesabına əldə olunan beddi nemətleri informasiya şəklinde döner, hamurger kimi ayaqüstü içəri ötürən və zamanla ayaqlaşmağı çəlşan müasir genclik elə informasiyanın axımına düşərək, azardırıldı. Bodiu kitablarla hətta vaxtilə senzuradan keçməyən nəsənlər hər kos üçün olçatılmışlı

oldu.

Bələliklə də... Bəli, bələliklə, biz adəbiyyatı qismən itirik. Yazıcıının texəyyül bətnində illərlə yetişdirdiyi fikirler "bunları artıq bilmər" deyən gəncinlər düşüncələrində tezad yaratdı. İnsan infirmasiyaya toşmadı. İnsan infirmasiyaya toşmadı...

Bu təhlilləri dəha da dərinləşdirmək olar, amma bunu lütum yoxdur. Internet telefonunun "votsap" bölməsi artıq hər kəsə məlum olan və burada paylaşılan statuslərə ətrafında xeyli fikir sahiblərinin camlıyır. Bu, tobiidir. Çünkü insan as qala hiss və duyularını da maddiləşdirmək həvəsindədir. Məsolən, süfrə arxasından öz fotosunu çəkib paylaşır, hər hansı mənzərənin görüb xoşlaşdırıcı anı fotoya alır və paylaşır. Öz fikirlərini də qısa yazaraq, status şəklinde səsənbəklərə rəhbər üzərindən paylaşır. Biznesdən tutmuş elmə, tohsilə qədər paylaşılan fikirlər statuslarda dəha möhkəm qarar tutur. Demək, hər kəs yaşadığı duyuları paylaşaraq bundan əlavə. Daha "Sakit Don", "Səffilər" və s. kimi iri həcmli əsərlərə na ehtiyac var ki?.. Bir-iki cümlə ilə fikrini qatdırmaq olursa, bunun nəyi pisdir ki?..

Demək, kitabların kitabı

bağlanıbmış. Bunun əvazında "status tabloları" yaranıbmış. İnsanın öz fikirləri ilə üzbeüz dayanıb öz-özü ilə qarşı-qarşıya danışması mexanizmi işə düşübümüz. Ola bilsin ki, bu, rəssamların iç dünyasında olan duyguların bir növ oxşarıdır. Anma fərqli bundan ki, rəssam və ya yazıçı öz düşüncələrini reklam etdirmeyib. Sadəcə, əsər yaradıb... Təmənnəs...

İnsanın artıq daxili aləminə de nüfuz edən texniki imkanlar özünü "pul mənbəyi" kimi "gösterdi" və insanın menəvi aləməni dağıtdı. Amma bunun peşinənlərini duyanlar da az deyil: bəzən görənən ki, öz biliq zənginliyin nümayis etdirmək isteyən birisi hansısa bir müdrik insanın söylədiyi kəlamları öz statuslara gotirir, onu paylaşıv və bununa da; "menəvi zənginliklərin" kafedə çay süfrəsi zamanı aldıqları həzzin "gözüno qataraq" özlərinin daha qabarq surətdə nəzərə çarpdırmıqə çalıflar. Amma abelə, bu da pis deyil. Necə deyərlər, heç olmamaqdansa, bu da yaxşıdır...

...Telefon və kompyuter oyunlarından macəl tapıb həyatı görə bilməyənlər üçün bu da bir fürsətdir. Ulular, söz sahibləri, müdriklər işa yaqın ki, öz haqlarını halal edərlər. Qaranlılıqdan işşa çıxı bilməyənlər üçün bir şəm tutmuş zəka sahibləri olaraq, öz düşüncələrini iana etmək bəlkə də savabdır...